

BAKİ UNIVERSİTETİNİN XƏBƏRLƏRİ

Nö1

Təbiət elmləri seriyası

2022

UOT 5533.1.4

KİÇİK QAFQAZ ƏRAZİSİNDE PLATİN YATAQLARININ AXTARIŞ XRONİKASI VƏ ONLARIN PERSPEKTİVLİYİ HAQQINDA

¹F.F.ABDULLAYEV, ²H.R.AZAYEVA, T.Ə.MƏMMƏDOVA

¹"Milli Nüvə Tədqiqatlar Mərkəzi" QSC

²Bakı Dövlət Universiteti

faxraddin53@mail.ru, huriyyaaazayeva@gmail.com

Məqalədə Kiçik Qafqaz ərazisində platin qrupu metallarının axtarış mərhələləri, elmi və təcərubi geoloji işlərin nəticələri, o cümlədən axırıncı mərhələdə (2000-ci ildən) ofiolit kompleksi süxurlarının yayıldığı ərazilərdə platin qrupu metallarının yayılmasına dəlalət edən amillər, əlamətlər və meyarlar əsasında bu sahələrin perspektivliyi haqqında məlumat verilməklə bu ərazilərdə yenidən geoloji-axtarış işlərinin bərpa edilməsi tövsiyə edilir.

Açar sözlər: Kiçik Qafqaz, mərhələ, ofiolit kompleksi, platin, şlix, perspektivlik.

Azərbaycan Respublikası ərazisində xüsusən də, Kiçik Qafqazda platin qrupu metalları yataqlarının olması heç də məlum geoloji qanuna uyğunluqlardan kənarda deyildir. Bu qanuna uyğunluqların mövcudluğu isə geoloqların in-diyyə qədər yerinə yetirdiyi geoloji-axtarış işlərinin nəticəsində aşkarlanmışdır.

Bu günə qədər bizə məlum olan ədəbiyyatın təhlili göstərir ki, Kiçik Qafqazda platin qrupu metallarının axtarışı və aşkar işlərini tədqiqat xarakterinə, intensivliyinə və dəqiqliyinə görə şərti olaraq aşağıdakı mərhələlərə ayırməq olar: 1) 1913-1936-cı illər; 2) 1946-1970-ci illər və 3) 2000-ci ildən etibarən.

Birinci mərhələ nəcib metallara kütləvi axtarış və ən zəngin yataqların seçilməsi, istismarı ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki, birinci mərhələdə nəcib metallara, o cümlədən, platin və platin qrupu metallarına geoloji axtarış işləri aparılsa da onların istismar əhəmiyyətli yataqları aşkar edilməmişdir.

Qafqaz ərazisində platin saxlayan köklü süxurlar haqqında məlumat 1913-cü ildə L.K.Konyușevski tərəfindən söylənilmişdir. Sonradan K.N.Paf-fenhols tarixən Azərbaycan torpaqları olmuş Göyçə gölünün şimal-şərq hissəsində 1-2 km enində və Tərtərçayın yuxarı axımından başlayaraq Zəyəmçayın yuxarı axımına 70 km-ə qədər uzunluğa malik olan ərazidə əsasi və ultraəsasi intruziv süxur kütlərinin yayıldığını təsdiq etməklə, bu süxurların platinli olduğunu qeyd etmişdir. Sonradan, 1924-cü ildə bu süxurlar Şorca kəndi əra-

zisində S.J.Ayvazov tərəfindən daha dəqiqliklə öyrənilmiş və nəticə etibarı ilə tədqiq edilmiş 11 sınaqda platinin miqdarının 66,6-1120 mq və ya (1,5-25,4 dolya^{*}) arasında dəyişdiyi, orta hesabla isə 1,638 tonda 444 mq və ya (100 pudda[†] 10 d.) olduğu təyin etmişdir. O, dunitlərdə platinin daha çox, 1,638 tonda 113,4 qram və ya (100 pudda 27 nişanə) olduğunu göstərmüşdür. Platin dənələrinin ölçüləri 0,16 mm qədər təyin edilmişdir. 1932-ci ildə A.G.Betextin Şorca peridotit massivini öyrənən S.J.Ayvazovun kolleksiyalarını nəzərdən keçirir və nümunələrin birində sərbəst platin aşkar edir. 1931-1935-ci illərdə qısa fasılərlə A.V.Krjeçkovski Göydərə kəndi sahəsində geoloji planalma işləri aparır və ilk dəfə xromit filizlərində osmiumlu iridium mineralını aşkar edir.

Bu sahədə daha bir maraqlı faktı qeyd etmək lazımdır ki, 1928-ci ildə Geoloji Komitə tərəfindən Azərbaycan Dağ Sənaye Kombinatına məktub göndərilmiş, məktubda Şəmkirçay və onun sol qolu olan Qalakəndçayın yuxarı axımlarındakı ayrı-ayrı dunit massivlərində platinin olması haqqında məlumat verilmişdir [6].

N.K.Visotski [4] 1933-cü ildə özünün “Platin və onun istismar rayonları” kitabında yuxarıda göstərilənləri qeyd etməklə bərabər, ərazidə yayılmış əsasi və ultraəsasi süxurların — dunitlərin, peridotitlərin, piroksenitlərin və qabbroların, qabro-diabazların nəcib metalların, xüsusən də platin qrupu metallarının iri miqyasda daha dəqiqliqatının və kəşfiyyatının aparılmasını tövsiyə etmişdir. O, hətta S.J.Ayvazovun Şorca kəndini kəsən kiçik çayın alluvial çöküntülərindən götürdüyü sınaqlarda sərbəst platin dənələrinin olduğunu göstərməklə onların mənbəyini Göyçə sıradağlarının Şahdağ aşırımının şimal-şərq yamacından götürən Şəmkirçay və Qalakəndçay hövzələrinin yuxarı hissələrində şlix sınaqlama işlərinin aparılmasını da məqsədyönlü hesab etmişdir.

Azərbaycan Respublikası ərazisində platin qrupu metalları axtarışının ikinci mərhələsi Kiçik Qafqazın mərkəzi hissəsində yayılmış ofiolit kompleksi süxurlarının öyrənilməsi ilə bağlıdır.

1946-ci ildə S.M.Süleymanov ofiolit kompleksi süxurlarını kəsən Tərtərçay hövzəsində şlix sınaqlama işləri aparmış və nəticədə sınaqlarda nəinki platinin, hətta onunla assosasiyada almaz dənələrinin də olduğunu göstərmüşdir. Bunun ardınca, 1946-1947-ci illərdə M.R.Məmmədyarov eyni adlı çay hövzəsinin alluvial çöküntüləri və bu hövzədə yayılmış vulkan mənşəli süxurları öyrənməklə şlixlərdə platin, xromit, olivin və s. mineralların olduğunu, ultraəsasi süxurların isə platin qrupu metalları daşımاسını təsdiqləmişdir. Daha sonra R.N.Abdullayev [1] Şahdağ silsiləsinin şimal və şimal-şərq yamacında geoloji planalma işləri aparır və ərazidə müxtəlif növ süxurların- qabbroların, piroksenitlərin, peridotitlərin və dunitlərin inkişaf tapdığını göstərməklə, bu süxur kompleksinin başlıca olaraq Şəmkirçay və Zəyəmçayın yuxarı axımların-

* dolya-44 mq

[†] pud -16,38 kq

da cəmləşdiyini göstərir. Müəllif intruziv səxur kompleksinin əsasən dörd sahədə cəmləşdiyini göstərir.

Novo-İvanovka kəndi rayonunda; Şahdağ zirvəsi rayonunda; Zəyəmçayın yuxarı axımında (Qara-Arxac) və Şəmkirçayın yuxarı axımında.

Novo-İvanovka kəndi rayonundakı intruziv massiv qabbroidlərdən (normal qabbro, hornblendli qabbro, qabbro-diorit, ortoklazlı qabbrodan) ibarət olmaqla 1-3 km enində və 12 km uzunluğunda bir ərazidə yayılmışdır. Şahdağ zirvəsi rayonunda siyenit-diorit tərkibli iki intruziv çıxışın olduğu qeyd edilmişdir. Qara-Arxac intruziv massivi mürəkkəb tərkib və quruluşa malik olmaqla dunitlərdən, olivinli qabbrolardan, qabbrolardan ibarətdir. Və nəhayət, Şəmkirçayın yuxarı axımında yayılmış intruziv massivin 12 çıxışı məlumdur ki, bunların da böyük əksəri dunit tərkiblidir. Yerdə qalanlar isə peridotit, pirōksenit, serpentinit, qabbro-avgit və qabbro-norit tərkiblidirlər. Eyni zamanda ərazidə damar tipli qabbro-diabaz tərkibli səxurların da olduğu göstərilir.

Səxurların başlıca olaraq və ultraəsasi tərkibə malik olması onu göstərir ki, geoloji axtarış baxımından platin və platin qrupu minerallaşması əsas etibarı ilə bu səxurlar ilə əlaqədardır. Bu səbəbdən R.N.Abdullayev nəticə etibarilə bu ərazinin platin qrupu metalları axtarışı üçün çox əlverişli olduğunu göstərmüşdür və ilk növbədə Şəmkirçay və Zəyəmçay hövzələrinin yuxarı axımlarında şlix sınaqlama işlərinin aparılmasını təklif etmişdir.

1950-60-cı illərdə Kiçik Qafqaz ərazisində yayılmış səxurların filizliliyinin öyrənilməsi daha çox tematik və elmi xarakterli olmuşdur. Bu işlər, bilavasitə bu ərazidə yayılmış ofiolit kompleksi çöküntülərinin geologiyasına, metallogeniyasına və s. həsr edilmişdir.

1953-cü ildə İ.N.Sitkovski mis yataq və təzahürləri üzrə geoloji materialları ümumiləşdirib təhlil etməklə Kiçik Qafqazın mərkəzi hissəsi kimi filiz rayonunun olduğunu və burada (Levçay, Tutğun hövzələri) digər filizlərlə yanaşı xrom, nikel və platinin olduğunu göstərmişdir.

S.M.Süleymanov 1958-ci ildəki elmi işlərində Laçın-Kəlbəcər metalloge-nik əyalətində filiz təzahürlərinin iki epoxada əmələ gəldiyini və bunlardan da birinin xromit, nikel və platin tip filizli ultraəsasi maqmadan ibarət olmasını qeyd etmişdir.

1960-ci illərdə Kiçik Qafqazın ofiolit kompleksi çöküntülərinin tədqiqi R.Q.Həsənov, V.M.Babazadə, T.Ab.Həsənov, R.S.Malyutin, F.A.Axundov və s. tərəfindən aparılsa da, ancaq R.S.Malyutin ofiolit formasiyasının ultraəsasi səxurlarının platinliliyini təyin etmək üçün ərazidəki dunit massivlərinin iri miqyasda və dəqiq sınaqlaşdırılmasını təklif etmişdir. Onun verdiyi məlumatə görə dunitlərdə platinin xırda dənələrinə rast gəlinir [7]. Onu da göstərmək lazımdır ki, V.M.Babazadə 1964-cü ildə [2] və S.M.Süleymanov və V.M.Babazadə 1967-ci ildə [8] peridotit massivlərində osmiumlu iridiumun olduğunu aşkar etmişlər.

1984-cü ildə Ş.A.Əzizbəyov, Ə.Ş.Şixəlibəyli və N.V.Paşalı tərəfindən analoji işlərin Tutğunçayda aparılması məsləhət görülmüşdür.

Axırıncı geoloji axtarış-kəşfiyyat və tədqiqat mərhələsi, respublikamızın yenidən müstəqillik qazandığı dövrə təsadüf edir.

2000-ci ildən başlayaraq A.C.İsmayıllzadə, F.F.Abdullayev və b. tərəfindən Kiçik Qafqazın şimal-şərq yamacında (Kürəkçay hövzəsinin yuxarı axımında), F. Mustafayev tərəfindən isə Talış qırışılıq zonasında və digər sahələrdə platin qrupu metallarına kompleks qiymətləndirmə işləri aparılmışdır. Bu işlər Daglıq Talışda əhəmiyyətli nəticə verməsə də, Kürəkçay hövzəsinin yuxarı axımında, eyni adlı çayın sol qolu olan Bənövşəçay hövzəsində platinin səpinti oreolları və köklü mənbələri aşkarlanmışdır [6]. Köklü mənbədə platin saxlayan süxurlar tünd boz, qara rənginin olması ilə səciyyələnir. Bu süxurlardan götürülmüş sinaqların tam silikat analizinin nəticələri aşağıdakı cədvəldə verilmişdir.

Cədvəl

Silikat analizin nəticələri

S/s	Şınağın nömrəsi	Oksidlərin miqdarı, %										Közərmə iştirakı, %	Σ %
		SiO ₂	Al ₂ O ₃	Fe ₂ O ₃	TiO ₂	CaO	MgO	K ₂ O	Na ₂ O	MnO	P ₂ O ₅		
1	144	49,14	14,12	5,75	1,13	9,12	7,59	0,16	0,08	0,05	0,15	11,97	99,26
2	145	51,21	14,15	5,81	1,10	10,1	7,61	-	0,42	0,05	0,15	8,85	99,42

Analizin nəticələrindən görünür ki, SiO₂-nin miqdарına (45-53 %) və K₂O +Na₂O cəmində ($\leq 5\%$) görə süxurlar normal qələvili əsasi süxurdur. Aşağıdakı şəkildə ərazidə yayılmış əsasi süxurların açılışından bir fragmənt verilmişdir (şəkil1).



Şək. 1. Ərazidə yayılmış əsasi süxurların açılışı

Səpinti platin oreolları praktiki əhəmiyyət kəsb etməsə də köklü mənbənin aşkarlanması istiqamətləndirici rol oynamışdır [3]. Səpintidə aşkarlanan platin dənələrinin ölçüləri 2,0 mm-ə qədərdir (şəkil 2).



Şək. 2. Səpinti platin dənələri

Platin saxlayan sūxurlar əsasi və ultraəsasi tərkibli olmaqla qabbro-dia-bazların dayka komplekslərindən və digər morfologiyyaya malik kiçik intruzivlərdən ibarətdir. Yerüstü sınaqlaşdırılmaların ilkin nəticəsinə görə bu sūxurlarda platinin miqdarı $0,14 \text{ q/tondur}$ və təbii ki, sınaqlarda sərbəst platin dənəsinin rast gəlinməsi ilə onun miqdarı daha çoxdur. Nəticələr göstərir ki, bu ərazidə irimiqyaslı geoloji-qiyamətləndirmə işlərinin aparılması zərurəti vardır.

L.İ.Qurskayanın [5] fikrincə, potensial platin daşıyan intruziv sūxurların müəyyən edilməsi üçün regional və lokal amillər mövcuddur. Regional amillərə: maqmatik, struktur və litoloji-stratiqrafik amillər aiddir.

1. Maqmatik amil kimi, birinci növbədə platin qrupu metallarının əsasi və ultraəsasi sūxurlarla əlaqədar olmasını göstərmək olar ki, bu da yuxarıda göstərilən ərazidə ofiolit kompleksi şəklində mövcuddur; 2. Struktur amilə transre-gional dərinlik qırılmasının və gərilmiş blokların olması aiddir ki, bu da ərazidə şimal-qərb istiqamətli Goyçə-Həkərə dərinlik qırılması və ona en istiqamətdəki bloklardan ibarətdir. 3. Litoloji-stratiqrafik amil kimi aşağıda göstərilən əl-verişli litoloji şərait nəzərdə tutulur: intruzivlərin müxtəlif geoloji formasıyaların sərhədi boyunca stratiqrafik səviyyələrə uyğunlaşması; yan sūxurların plastik çökkmə tuf mənşəli olması; ekran rolu oynayan effuziv sūxurların olma-sı. Bu göstərilənlər ərazi üçün xarakterikdir və daha aydın təcəssüm edilmişdir.

Regional amillər və onların təhlili Kiçik Qafqazda platin daşıyan intru-zivlərin olması varlığını bir daha söyləməyə imkan verir.

Regional amillər əsasında platinliliyi ehtimal olunan intruzivlər aşağıdakı lokal amillər əsasında dəqiqləşdirilir: intruzivlərin iri ölçülü və müxtəlif for-malı bloklardan təşkil olunması; intruzivin yan sūxurlarla termal temasları; in-truzivlərin asimmetrik quruluşu, yəni daban hissədə ultraəsasi, tavanda isə əsasi sūxurların formalaşması. Zolaqlı teksturanın, yəni salik və mafik mine-rallı maqmatik sūxurların növbələşməsi; yüksək dərəcəli differensiasiya; dif-ferensiasiyaya məruz qalmış sūxurların ritmik xarakterli olması; kimyəvi tər-kibin dəyişməsi üzrə laylanmanın olması; intruzivin tərkibində dunit, peridotit, piroksenit, norit, qabbro kimi sūxurlardan ibarət petrogenetik sıranın olması; sūxurəmələğətirən mineralların olivindən, ortaklazdan, piroksendən və plagi-klazdan ibarət olması; ikinci dərəcəli minerallardan biotit, floqopit, hornblend və s. mineralların iştirakı; xromit, mis-nikelli sulfid və maqnetit kimi maqmatik mənşəli filizlərin olması; geokimyəvi göstəricilərin klarkdan yüksək olması;

kənarlarda qabbro, qabbro-norit tipli dayka kompleksinin olması.

Yuxarıda göstərilən regional və lokal amillərin çoxu Kiçik Qafqaz ərazisində, xüsusən də ofiolit kompleksi yayılmış ərazidə mövcuddur və bunun da əsasında bu ərazidə platin qrupu yataqlarına perspektivlilik ehtimalı böyükdür.

1990-2020-ci illərdə Kiçik Qafqazda ofiolit kompleksi süxurlarının yayıldığı ərazilərin çox hissəsi nankor ermənilərin əsarəti altında olduğundan bu regionda platin qrupu yataqlarının axtarışının aparılması mümkün olmamışdır. Bu gün bu ərazilərin işgaldən azad olunmasını və indiyə qədər yerinə yetirilmiş geoloji işlərin müsbət nəticələrini, yuxarıda göstərilən əlamət, amil və meyarlara əsasən bu ərazidə platin qrupu yataqlarının aşkarlanması ehtimalını nəzərə almaqla geoloji kəşfiyyat işlərinin yenidən davam etdirilməsi və platin və platin qrupu elementlərinin miqdarının, yayılma qanuna uyğunluğunun öyrənilməsi məqsədönlü olardı.

Platin və platin qrupu yataqlarının axtarışı ayrı-ayrı etaplarla – dəqiqlik texniki-analitik bazanın və bu metalların axtarışında təcrübəsi olan geoloqların səfərbərliyi və aşağıdakı ardıcılıqla aparılmalıdır; ərazidəki ultraəsasi-əsasi intruzivlərin tiplərə ayrılması; bunların arasında qabbro-dunit-peridotit-piroksenit formasiyasının ayrılması; ayrılmış massivlərin platinə perspektivliliyini qiymətləndirməsi; platin daşıyan horizont və strukturların axtarışı.

ƏDƏBİYYAT

1. Абдуллаев Р.Н. Геологическое исследование северного склона Шахдагского хребта. 1947.
2. Баба-заде В.М. Геологические условия формирования и размещения хромитового оруденения в офиолитовой поясе Малого Кавказа. Автор. дисс. ... канд. г.-м. наук. - Баку, 1964, - 21с.
3. Ветехтин А.Г. Шорджинский хромитоносный перидотитовый массив (в Закавказье) и генезис месторождений хромитого железняка стр. 7 – 156. В кн.: Хромиты СССР. - Москва-Ленинград: АН СССР, - 1937, 387 с.
4. Высоцкий Н.К. Платина и районы ее добычи. Ленинград, Издательство АН СССР 1933.
5. Гурская Л.И. Платинометальное оруденение стиллуотерского типа и критерии его прогнозирования. – Ленинград: ВСЕГЕИ, - 1984.
6. Исмаил-заде А.Д., Абдуллаев Ф. Ф. Россыпи золота, платины и предполагаемые их коренные источники в бассейне р. Кюракчай (Малый Кавказ). – Баку: - 2010.
7. Малютин Р.С. Петрохимические особенности и рудоносность ультраосновных массивов офиолитовой формации Азербайджана. Автор дисс. ... канд.г.- м. наук. – Баку: - 1967, - 19 с.
8. Сулейманов С.М., Баба-заде В.М. Геологические условия формирования и размещения хромитового оруденения в офиолитовой формации Малого Кавказа. – Баку: Азернешр, - 1967, - 165 с.

О ХРОНИКЕ ПОИСКОВ ПЛАТИНОВЫХ МЕСТОРОЖДЕНИЙ НА МАЛОМ КАВКАЗЕ И ИХ ПЕРСПЕКТИВАХ

Ф.Ф.АБДУЛЛАЕВ, Х.Р.АЗАЕВА, Т.А.МАМЕДОВА

РЕЗЮМЕ

В статье приведены сведения об этапах поисков металлов платиновой группы на Малом Кавказе, а также результаты научных и геологических работ, согласно которым предопределялось перспективность участков распространения комплекса оphiолитовых пород, на основе факторов, предпосылок и критериев, свидетельствующих о распространении металлов платиновой группы. Рекомендуется возобновление геологоразведочных работ на этих участках.

Ключевые слова: Малый Кавказ, этап, оphiолитовый комплекс, платина, шлих, перспектива.

ABOUT THE CHRONICLE OF SEARCHING FOR PLATINUM DEPOSITS IN THE LESSER CAUCASUS AND THEIR PERSPECTIVES

F.F.ABDULLAEV, H.R.AZAEVA, T.A.MAMEDOVA

SUMMARY

The article provides information about the stages of the search for platinum group metals in the Lesser Caucasus, as well as the results of scientific and geological works, according to which the prospects of the distribution areas of the ophiolite rock complex were predetermined, based on factors, characteristics and criteria indicating the distribution of platinum group metals. It is recommended to resume exploration work in these areas.

Keywords: Lesser Caucasus, stage, ophiolite complex, platinum, concentrate, perspective.